

20 Yanvar tariximizin qəhrəmanlıq səhifələrindən biridir

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun herbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suvereniliyini əldə etmek üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətlam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqiliyinə qovuşub.

İyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dehşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsərat alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tə-

ləbləri kobudcasına pozulub. 20 Yanvar hadisəsi təkçə Azərbaycanda deyil, bütün SSRİ məkanında imperiyaya olan inamı sarıldız və çöküşünü sürətləndirdi.

Bakıdakı 20 Yanvar hadisələrindən sonra yanvarın 21-də Azərbaycanın Moskvadaki daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyənin xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırb. Bakıda baş verən dəhşətli faciənin törədilməsində birbaşa SSRİ rəhbərliyinin günahkar olduğunu bəyan edib. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasetdə böyük addımları ancaq da-hi şəxsiyyətlər atırlar. Heydər Əliyev 20 Yanvar hadisələri ilə əla-qədar verdiyi tarixi bəyanatla bir daha sübut etdi ki, daim xalqının

yanındadır, ürəyi xalqla döyüñür, xalqımızın ağır günlerde arxalana biləcəyi dünya miqyaslı lideri var.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-ci ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyyaşarlıq hüququ qazanan Vətən oğullarının fedakarlığını yüksək qiymətləndirərək deyib: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnekdir. Azərbaycanın bugünkü nəslidə, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün da-im mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız

üçün qəhrəmanlıq nümunəsi kimi, örnek kimi bizim milli sərvətimizdir, milli iftihamızdır".

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiyamət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-ci il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edilib.

"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar", - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədişdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkə-

zində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərflə tarixidir. Hər il faciənin ildö-nümündə milyonlarla insan paytaxtin ən yüksək nöqtəsində salinan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar məllətimiz qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onları şəhid olmasına xalqımızın qəhrəmanlıq rəmziidir. Onların tökülen qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülen qanlar Azərbaycanın müstəqiliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qanıdır".

Allah şəhidlərimizə rəhmət eləsin...

«Qəbələ»

Erməni separatizmi və 20 Yanvar faciəsi

1990-ci ilin yanvarın 20-də keçmiş SSRİ rəhbərliyi tərəfindən vətənimizin paytaxtı Bakı şəhərində törədilmiş qanlı hadisələr erməni separatizmi və onların himayədarları ilə bir başa bağlıdır.

Cəmi 200 il bundan önce çar Rusiyanın himayəsi ilə İrandan, Osmanlı Türkiyəsindən və digər ölkələrdən köçürülmərək Azərbaycanda məskunlaşdırılmış ermənilər torpaqlarımızda yerlərini möhkəmlədən kimi əlavə ərazi iddiaları irəli sürməyə başladılar. 1905-1907 və 1918-1920-ci illərdə ermənilərin Azərbaycana qarşı Ərazi iddiaları daha kəskin və qanlı xarakter almışdır. 1918-ci ilin mayın 28-də xarici dövlətlərin təzyiq və təhribi ilə Azərbaycan Xalq Cumhuriyyəti tarixi Azərbaycan torpağı olan Yerevanı və ətraf əraziləri ermənilərə güzəstə getdi.

Qardaş Türkiyənin də razılışlığı bu güzəstdən sonra ermənilər əldə etdikləri ərazilərlə kifayətlənməyərək yeni torpaq iddiaları ilə müntəzəm olaraq qanlı toqquşmalar törətdilər.

Sovet hvakimiyəti illərində (1920-1991) ermənilərin havadarları erməni separatizminin tələblərini daha hiyləgər yolla-azərbaycanlıları Ermənistən adlanan dədə-baba yurdlarından köçürmək-lə həll etdilər.

1985-ci ildə avantürist və ermənipərəst M.Qorbaçovun SSRİ rəhbərliyini əla keçirməsi ilə erməni xəstəliyi-özgə torpaqlarını əla keçirmək xəstəliyi yenidən baş qaldırdı. Ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini böyütmək. «Böyük Ermənistən» xülyasına qovuşmaq planları bu dəfə Moskvada və Qərbədə olan himayədarları tərəfindən xeyli əvvəl diqqətlə və hərtərəfli hazırlanmışdı. 1980-ci illərin ortalarından başlayaraq mərkəzi hakimiyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampanyası aparılırdı. Erməni ideoloqları və onların ilhamvericiləri SSRİ məkanında

və Qerb ölkələrində belə bir fikir forma-laşdırmağa çalışırlar ki, Azərbaycanda başqa milletlərə, xüsusən ermənilərə qarşı ayrı-seçkilik siyaseti aparılır və guya ermənilərin kompakt şəkildə yaşa-diqları ərazilər, əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti sosial-iqtisadi inkişaf sahəsində Azərbaycanın digər regionlarından geri qalır. Əslinde isə Azərbaycanın dövlət büdcəsində respublikanın digər regionlarına nisbətən Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı üçün daha çox vəsait ayırlırdı.

1987-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev M. Qorbaçov avantürasına dözməyərək SSRİ rəhbərliyindəki ali hökumət vəzifəsindən istefə verdi. Həmin hadisədən cəmi bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə sərsəm «Böyük Ermənistən» ideyalarını açıq mübarizə müstəvəsine keçirdilər.

Dağlıq Qarabağın Ermənistəna birləşdirilməsi uğrunda mübarizə üçün hələ öten əsrin 70-ci illərdə gizli formada yaradılmış «Qarabağ» (Yerevan) və «Krunk» (Xankəndi) komitələri açıq fəaliyyətə keçdi. Sırf millətçi və separatçı məqsəd daşıyan bu təşkilatların fəaliyyətləri SSRİ Konstitusiyasına və qanunlarına zidd olsa da Moskva rəhbərliyi bu qurumlara qarşı heç bir tədbir görmedi. Əksinə, SSRİ rəhbərliyi, xüsusən M. Qorbaçov, N. Yakovlev və başqaları bu faşist təşkilatlarının fəaliyyətine aşkarlıq və yenidənqurbanın əlaməti kimi xeyir-dua verdilər.

1988-ci ilin əvvəllerində Dağlıq Qarabağın Ermənistəna birləşdirilməsi üçün ermənilər himayədarlarının tapşırığı ilə Xankəndidə və Yerevanda kütłəvi tətillərə və mitinqlərə başladılar. Erməni vandalları hər mitinqdən sonra azərbaycanlıları yaşıyan evlərə, mehellələrə, kəndlərə hücum edir, min bir vəhşilik və qəddarlıqla onları ev-eşiklərindən, ata-baba yurdlarından qovurdular.

1989-cu ilin dekabrın 1-də Ermənistən SSRİ Ali Soveti Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağın Ermənistəna birləşdirilməsi haqqında qərar qəbul etdi. 42 gün ərzində Dağlıq Qarabağdakı bütün idarə, müəssisə və təşkilatlar Ermənistənnin müvafiq nazirlik və baş idarələrinin tabeliyinə keçdi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sahəsində Dağlıq Qarabağ iqtisadiyyatının və digər sahələrin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistəna istiqamətləndirilməsi baş verdi. Muxtar Vilayət ərazisində Azərbaycanın bütün attributları (bayraq, gerb, himin və s) Ermənistənin dövlət atributları ilə əvəzləndi.

Qeyd etmək lazımdır ki, Ermənistən SSRİ qanunlarına və beynəlxalq hüquqa zidd ərəkətləri Ermənistəndə və Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı törədilən kütłəvi qətlər, vəhşiliklər və dədə-baba torpaqlarından qovulmalarla müşayət olunurdu.

Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərə azərbaycanlıların SSRİ-nin hakim dairələrinin tabeliyinə keçdi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sahəsində Dağlıq Qarabağ iqtisadiyyatının və digər sahələrin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistəna istiqamətləndirilməsi baş verdi. Muxtar Vilayət ərazisində Azərbaycanın bütün attributları (bayraq, gerb, himin və s) Ermənistənin dövlət atributları ilə əvəzləndi.

Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərə azərbaycanlıların SSRİ-nin hakim dairələrinin tabeliyinə keçdi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sahəsində Dağlıq Qarabağ iqtisadiyyatının və digər sahələrin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistəna istiqamətləndirilməsi baş verdi. Muxtar Vilayət ərazisində Azərbaycanın bütün attributları (bayraq, gerb, himin və s) Ermənistənin dövlət atributları ilə əvəzləndi.

Ölkəməzə qarşı ərazi iddiaları irəli sürünen Ermənistən tabeliyinə keçdi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sahəsində Dağlıq Qarabağ iqtisadiyyatının və digər sahələrin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistəna istiqamətləndirilməsi baş verdi. Muxtar Vilayət ərazisində Azərbaycanın bütün attributları (bayraq, gerb, himin və s) Ermənistənin dövlət atributları ilə əvəzləndi.

Qüdrət CƏMALƏDDİNOĞLU,
«Qəbələ»

Xalqımızın azadlıq mübarizəsinin unudulmaz anı

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yerdildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun, xüsusü təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi.

Həmin günə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayaga qalxan dinc əhaliyə divan tutulması, heç bir günahı olmayan yüzlərə adamın vəhşicəsinə qətlə yetirilməsi bütün tarixi boyu humanizm prinsiplərdən dəm vuran sovet imperiyasının herb maşınının amansız terror aktı, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Eyni zamanda bu, qəhrəmanlıq tariximizin parlaq səhifəsidir. Prezident İlham Əliyev bu barədə deyib: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzinə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadıq olduğunu bütün dünyaya nümayiş etdi". Azərbaycanda haqq-ədaletin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı.

Bu matəm günü ərefəsində biz bir daha xalqımızın milli azadlıq mübarizəsinin öncülli, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.

«Qəbələ»